

**Dövlət qeydiyyatına alınmış  
dərman vasitələrinin qiymətlərinin  
tənzimlənməsi barədə**

16.02.2017

**Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi**

## Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi

- Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinə başlanılmışdır:
  - ✓ 16.12.2014 - “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilərək dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilmişdir.
  - ✓ 14.04.2015 - Dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilmişdir.
  - ✓ 03.06.2015 - Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası təsdiq edilmişdir.
  - ✓ 08.06.2015 - Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair təlimat təsdiq edilmişdir.

## Beynəlxalq təcrübə

- Dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə qiymətlərin sərbəst buraxılması nəinki qiymətlərin aşağı düşməsinə təmin etmir, əksinə qiymətlərin artmasını stimullaşdırır.
  - Vətəndaş digər məhsullardan fərqli olaraq dərman vasitəsini öz istəyi və seçimi əsasında almır. **Həkim tərəfindən ona təyin olunan dərman vasitəsini almaq məcburiyyətidir.** Qiymətlər sərbəst olduğu halda isə “marketing firmaları” bundan istifadə edərək müxtəlif “yollarla” qiymətləri dəfələrlə artırır.
- Məhz bu səbəbdən inkişaf etmiş və liberal Avropa ölkələrində də qiymətlər dövlət tərəfindən tənzimlənir.
  - ✓ **Hansı ölkələrdə dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənirsə, dərman istehsalçıları həmin ölkələr üzrə daha münasib qiymət siyasəti həyata keçirirlər.**
- Avropa ölkələrində də ən geniş tətbiq olunan mexanizm referans qiymət sistemidir.
- Referans qiymət sistemində qiymətlərin endirilməsi istiqamətində rəqabət mümkündür.
- İstehsalçı daha aşağı qiymətin təsdiq olunmasını istəyirsə, bunun üçün müvafiq qaydada müraciət edir və qiymət yenidən endirilir.
- Dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaqdır.

## Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi zərurəti

- Süni qiymət artımının qarşısının alınması və dərman vasitələrinin qiymətləri ilə manipulyasiyaya yol verilməməsi
- Dərman vasitələri bazarında şəffaflığın təmin edilməsi
- İctimai və dövlət nəzarətinin gücləndirilməsi
- Dərman vasitələrinin bütün apteklərdə eyni qiymətə satılması və vətəndaşların ucuz aptek axtarmaq zərurətinin aradan qaldırılması
- Əhalinin və dövlət büdcəsinin dərman vasitələri xərclərinə qənaət olunması
- Ölkədən dərman vasitələri ilə bağlı valyuta çıxışına qənaət olunması


Tənzimləmənin məqsədi optimal qiymətlərin tətbiqinə nail olmaqdır. Əczaçılıq subyektləri gəlirlərinin çox olması üçün əsasən yuxarı qiymətlərin, istehlakçılar isə xərclərinin az olması üçün aşağı qiymətlərin təsdiq olunmasını arzu edirlər.

- ✓ **Optimal qiymət mümkün olan qiymətdir, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatının mümkün olduğu minimal qiymətdir.**

## Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mexanizmi

- Tənzimləmə ilə bağlı 20-dək ölkənin təcrübəsi öyrənilmiş və təkmilləşdirilmiş metodologiya hazırlanmışdır.
- Tətbiq edilən bu metod “referans qiymət yanaşması” adlanır və beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur.
- Tənzimləmə məqsədilə ən azı 5 istinad ölkəsi elan edilməlidir. Daha ədalətli və optimal qiymətin müəyyən edilməsi məqsədilə 10 istinad ölkəsi müəyyən edilmişdir. Çünki müşahidələrin, nümunələrin sayı artdıqca nəticələr reallığı daha yaxşı əks etdirir.
- İstinad ölkələri seçilərkən həmin ölkələrdə tənzimləmə təcrübəsi, informasiya mənbələrinə çıxış imkanları, əczaçılıq sənayesinin inkişafı, dərman vasitələrinin qiymətləri və s. kimi məsələlər nəzərə alınmışdır.
- Dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla seçilmiş istinad ölkələrində topdansatış əczaçılıq müəssisələrinə satış qiymətləri əsasında bazis qiymətlər müəyyən edilir.
- Bazis qiymət əsasında ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti hesablanır və qanunvericilikdə nəzərdə tutulan müvafiq əlavələr və ƏDV hesablanmaqla dərman vasitəsinin topdansatış və pərakəndə satış qiyməti təsdiq olunur.

# Azərbaycanda dərman vasitələrinin tənzimlənməsi sxemi



- ✓ Ölkəmizdə də dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi, xüsusilə indiki məzənnə dəyişikliyi şəraitində həm idxalçılar, həm də investorlar üçün bazarın proqnozlaşdırılabilən olmasına xidmət edir.
- ✓ Görülən işlər əczaçılıq sahəsində yerli istehsalın inkişafına və icbari tibbi sığorta sisteminin tətbiqinə öz töhfəsini verməkdədir.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!  
Heydər Əliyev



Azərbaycan Respublikası  
Tarif (qiymət) Şurası



AZ | EN

Tarif (qiymət) Şurası  
Normativ-hüquqi baza  
Şuranın qərarları  
Dərman vasitələri  
Beynəlxalq əməkdaşlıq  
Tariflər  
Əlaqə

MƏLUMATLAR

• Xəbərlər  
• Çıxışlar və müsahibələr

İCTİMAİYYƏTLƏ ƏLAQƏ

• Müntəzəm verilən suallar  
• Vətəndaşların müraciətləri  
• Vakansiyalar

Axtarış **Axtar**

E-poçt **Abuna ol**



## Dərman vasitələri

### Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri:

- Təsiredici maddənin adına görə əlifba sırası ilə (PDF)
- Ticarət adına görə əlifba sırası ilə (PDF)

*“Ctrl+F” düymələrinin kombinasiyası vasitəsilə faylda lazım olan axtarışı həyata keçirmək mümkündür.*

### Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları (PDF)

### “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı (PDF) (ENGLISH)

### Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” (PDF) (ENGLISH)

### Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a 1 nömrəli əlavə (PDF) (ENGLISH)

### Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a 2 nömrəli əlavə (PDF) (ENGLISH)

### Orijinal dərman vasitəsi üçün qiymət bəyannamə forması (Excel)

### Generik dərman vasitəsi üçün qiymət bəyannamə forması (Excel)

### Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin hesablanması üçün kalkulyator (Excel)

### İstinad ölkələrinin siyahısı:

- Bolqarıstan (keçid)
- Fransa (keçid)
- İtaliya (keçid)
- İspaniya (keçid)
- Macarıstan (keçid)
- Polşa (keçid)
- Portuqaliya (keçid)
- Sloveniya (keçid)
- Türkiyə (keçid1; keçid2)
- Yunanıstan (keçid)

## Topdansatış əczaçılıq müəssisələri və aptek təşkilatları üçün əlavələr

Topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti (istehsalçı qiymət)	Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə	Aptek təşkilatı üçün əlavə
5 manata qədər olduqda (5 manat daxil olmaqla)	topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin <b>20 faizi</b>	topdansatış qiymətinin <b>20 faizi</b>
5-20 manat arasında olduqda (20 manat daxil olmaqla)	1 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 5 manatdan çox olan məbləğinin <b>17 faizi</b>	topdansatış qiymətinin <b>20 faizi</b>
20-50 manat arasında olduqda (50 manat daxil olmaqla)	3,55 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 manatdan çox olan məbləğinin <b>13 faizi</b>	topdansatış qiymətinin <b>20 faizi</b>
50-100 manat arasında olduqda (100 manat daxil olmaqla)	7,45 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 50 manatdan çox olan məbləğinin <b>7 faizi</b>	11,49 manat + topdansatış qiymətinin 57,45 manatdan çox olan məbləğinin <b>13 faizi</b>
100 manatdan artıq olduqda	10,95 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 100 manatdan çox olan məbləğinin <b>3 faizi</b>	18,45 manat + topdansatış qiymətinin 110,95 manatdan çox olan məbləğinin <b>11 faizi</b>

Mütərəqqi beynəlxalq təcrübə nəzərə alınaraq, qanunvericilikdə həm topdansatış əczaçılıq müəssisələri, həm də aptek təşkilatları üzrə məqbul səviyyədə - hər biri üçün **20 faiz**ədək marja nəzərdə tutulmuşdur.



## Nümunə: Qan təzyiqi əleyhinə istifadə olunan dərman vasitəsi

Təsiredici maddə: **Amlodipine** / Doza: **10 mq** / Farmasevtik forma: **Tablet** / Ticarət qablaşdırması: **30**

No	DƏRMAN VASİTƏSİNİN TİCARƏT ADI	İSTEHSALÇI ŞİRKƏT, ÖLKƏ	PƏRAKƏNDƏ SATIŞ QİYMƏTİ (ƏDV ilə, manat)
1	NORVASK	FAYZER MANUFAKTURİNG DOYÇLAND GMBH, Almaniya	11,38
2	NORVASK	FAYZER FARMASYUTİKALS LLC, Puerto-Riko	6,88
3	AMLODİQAMMA	SC MAGİSTRA C VƏ C SRL, Rumıniya	4,61
4	AMLODİQAMMA	VORVAQ FARMA GMBH VƏ KO KG, Almaniya	8,62
5	AMLOKARD-SANOVEL	SANOVEL İLAÇ SAN VE TİC AŞ, Türkiyə	4,61
6	AMLORUS	SİNTEZ DƏRMAN VƏ TİBB VASİTƏLƏRİNİN KURQAN ASC, Rusiya	1,74
7	AMLOSİM	ASİNO FARMA AG, İsveçrə	8,62
8	AMLOTOP	MAKİZ-FARMA MMC / HEMOFARM MMC, Rusiya	1,74
9	AMLOVAS	ANTİBİOTİÇE SA, Rumıniya	4,61
10	KARDİLOPİN	EGİS FARMASYUTİKALS PLC, Macarıstan	4,61
11	KARDİONOR NORMON	LABORATORİOS NORMON SA, İspaniya	4,61
12	LADİKOR	FARMAK İSC, Ukrayna	1,74
13	LAMİDOP	LEKFARM MMC, Belarus	1,74
14	NORMODİPİN	GEDEON RİXTER PLC, Macarıstan	4,61
15	TENOKS	KRKA DD, Sloveniya	4,61
16	VAMLODİN	ADİFARM MMC, Bolqarıstan	4,61
17	VASKOREL	BİOFARMA İLAÇ SAN VE TİC AŞ, Türkiyə	4,61
18	NORVAKOR	İNDASTRİYA KİMİKA FARMASYUTİKA VİR SA, İspaniya	4,61

- Tənzimlənmədən əvvəl (məzənnə = 0,7844 manat/ABŞ dollar) bu tərkibdə dərman vasitələrinin orta bazar qiyməti **10 manat** (7,70-13,80 manat arası) təşkil etmişdir.
- Böyük tələbat olan bu tərkibin müxtəlif dozaları üzrə **50**-ə yaxın dərman vasitəsi üçün qiymət təsdiqlənmişdir.
- Manatın məzənnəsi iki il əvvəlki səviyyədə olsaydı, dərman vasitələrinin qiyməti manatla ifadədə hazırkı səviyyədən də ən azı iki dəfə aşağı olacaqdı.

## Nümunə: Xolesterin əleyhinə istifadə olunan dərman vasitəsi

Təsiredici maddə: **Rosuvastatin** / Doza: **20 mq** / Farmasevtik forma: **Tablet** / Ticarət qablaşdırması: **28**

Nö	DƏRMAN VASİTƏSİNİN TİCARƏT ADI	İSTEHSALÇI ŞİRKƏT, ÖLKƏ	PƏRAKƏNDƏ SATIŞ QİYMƏTİ (ƏDV ilə, manat)
1	RESTOKARD	SANOVEL İLAÇ SAN VE TİC AŞ, Türkiyə	20,87
2	ROKSERA	KRKA DD, Sloveniya	14,45
3	ROSULİP	EGİS FARMASYUTİKALS PLC, Macarıstan	20,87
4	ROSVAKS	BİOFARMA İLAÇ SAN VE TİC AŞ, Türkiyə	20,87
5	ROVASEL	İLKO İLAÇ SAN VE TİC AŞ, Türkiyə	20,87
6	ROVASTAT	ABDİ İBRAHİM İLAÇ SAN VE TİC AŞ, Türkiyə	20,87
7	ROZART	AKTAVİS LTD, Malta	20,87
8	ROZAT	ƏCZAÇILIQ MÜƏSSİSƏSİ ADAMED FARMA SC, Polşa	20,87
9	ROZUVİN	BİLİM İLAÇ SAN VE TİC AŞ, Türkiyə	20,87
10	RUPİLİP	LEK FARMASYUTİKALS DD, Sloveniya	20,87
11	ULTROKS	NOBEL İLAÇ SAN VE TİC AŞ, Türkiyə	20,87

- Tənzimlənmədən əvvəl (məzənnə = 0,7844 manat/ABŞ dollar) bu tərkibdə dərman vasitələrinin orta bazar qiyməti **30 manat** (25,10-37,60 manat arası) təşkil etmişdir.
- Böyük tələbat olan bu tərkibin müxtəlif dozaları üzrə **100**-dən artıq dərman vasitəsi üçün qiymət təsdiqlənmişdir.
- Manatın məzənnəsi iki il əvvəlki səviyyədə olsaydı, dərman vasitələrinin qiyməti manatla ifadədə hazırkı səviyyədən də ən azı iki dəfə aşağı olacaqdı.

## Nümunə: Şəkərli diabet əleyhinə istifadə olunan dərman vasitəsi


Təsiredici maddə: **Glimepiride** / Doza: **2 mq** / Farmasevtik forma: **Tablet** / Ticarət qablaşdırması: **30**

Nö	DƏRMAN VASİTƏSİNİN TİCARƏT ADI	İSTEHSALÇI ŞİRKƏT, ÖLKƏ	PƏRAKƏNDƏ SATIŞ QİYMƏTİ (ƏDV ilə, manat)
1	AMARİL	SANOFİ AVENTİS SPA, İtaliya	4,67
2	İNSUPRİD	VÖRLD MEDİSİN İLAÇ SAN VE TİC AŞ, Türkiyə	3,72
3	İNSUPRİD	LABORATORİYA BEYLİ-KREAT, Fransa	3,72
4	MEPRİL	ALİ RAİF İLAÇ SAN AŞ, Türkiyə	3,72
5	QLEMPİD	EGİS FARMASYUTİKALS PLC, Macarıstan	3,72
6	QLİBETİK	POLFARMA ƏCZAÇILIQ MÜƏSSİSƏSİ SC, Polşa	3,72
7	QLUTROLL 1A	SALUTAS FARMA GMBH, Almaniya	5,22

- Tənzimlənmədən əvvəl (məzənnə = 0,7844 manat/ABŞ dollar) bu tərkibdə dərman vasitələrinin orta bazar qiyməti **10 manat** (5,30-14,60 manat arası) təşkil etmişdir.
- Böyük tələbat olan bu tərkibin müxtəlif dozaları üzrə **30**-a yaxın dərman vasitəsi üçün qiymət təsdiqlənmişdir.
- Manatın məzənnəsi iki il əvvəlki səviyyədə olsaydı, dərman vasitələrinin qiyməti manatla ifadədə hazırkı səviyyədən də ən azı iki dəfə aşağı olacaqdı.

## Nəticə

### Bir qutu dərman vasitəsinin orta idxal qiyməti




## Dərman vasitələrinin qiymətlərinə ictimai nəzarət

- Tarif (qiymət) Şurası tərəfindən 10 mindən artıq dərman vasitəsinin qiyməti təsdiq edilmişdir.
- 1 sentyabr 2016-cı il tarixindən etibarən ölkədə yalnız qiymətləri təsdiq edilmiş dərman vasitələrinin satışına icazə verilir.
- Qiymətləri təsdiq edilmiş dərman vasitələri bütün apteklərdə tənzimlənən qiymətlərlə satılır.
- Dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının, İqtisadiyyat Nazirliyinin və Səhiyyə Nazirliyinin rəsmi internet səhifələrində yerləşdirilmişdir.
- İstehlakçılar həmin qiymət cədvəlini mobil telefonlara və planşetlərə yükləməklə elektron kitabça kimi də istifadə edə bilirlər.
- Aptekdən dərman vasitəsi alan zaman istehlakçıya qiymətin tənzimlənmiş qiymətlə eyni olub-olmadığını müəyyən etmək imkanı yaradılmışdır.
- Vətəndaşlar dərman vasitəsinin qiyməti barədə yaranan suallarla bağlı İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi” (195-2) ilə əlaqə saxlaya bilərlər.

## Dərman vasitələri bazarı

- Müxtəlif ölkələrin **1000**-ə yaxın müəssisəsinin istehsalı olan və müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış **10000**-dən artıq dərman vasitəsinin qiymətləri təsdiq edilmişdir.
- Dərman vasitələrinin idxalı **50**-dən çox fəal idxalçı şirkət tərəfindən həyata keçirilir.
- Ölkədə **2000**-dən çox aptek fəaliyyət göstərir.
- Əhalinin hər 100 min nəfərinə düşən aptek təşkilatlarının sayı **22**-dir.
  - ✓ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə orta göstəriciyə (**25**) uyğundur.

# Aptek təşkilatları



## Təchizat

- Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qeydiyyatından keçmiş dərman vasitələri **aktiv** (faktiki satışda olan) və **passiv** (faktiki satışda olmayan) dərman vasitələri olmaqla iki qrupa ayrılır.
- Dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur.
- Ölkəmizdə gün ərzində satılan dərman vasitələrinin sayı **yüz minlərlə** ifadə olunur.
- Hansısa aptekdə, hansısa ticarət adında dərman passivdirsə, onun eynitərkibli, eyni xəstəliklərin müalicəsi baxımından müxtəlif alternativləri mövcuddur.

### **Dərman vasitələrinin idxalı** (miqdar, qutu sayı):

- ✓ 2016-cı ildə 2015-ci illə müqayisədə **20%** artmışdır.
- ✓ 2016-cı ilin dekabr ayında 2015-ci ilin dekabr ayı ilə müqayisədə **30%** artmışdır.
- ✓ 2017-ci ilin yanvar ayında 2016-cı ilin yanvar ayı ilə müqayisədə **51%** artmışdır.



## Məzənnə

- Dərman vasitələrinin qiymətləri aydın və şəffaf mexanizmlə tənzimlənir.
- Məzənnədə kəskin artım olduğu təqdirdə **etibarlı təchizatın təmin edilməsi**, azalma olduğu təqdirdə isə **istehlakçıların maraqlarının qorunması** baxımından vəziyyət diqqətdə saxlanılmaqla qiymətlər manatın məzənnəsinə uyğunlaşdırılır.
- Dərman vasitələri üzrə son qiymət tənzimlənməsi **28 noyabr 2016-cı il** tarixində həyata keçirilmişdir və həmin tarixdən sonra tənzimlənmiş qiymətlərdə dəyişiklik olmamışdır.
  - ✓ **Manatın hazırki məzənnəsi də həmin tarixə olan məzənnəyə uyğundur.**

## Bioloji fəallığa malik qida əlavələri

- KİV-də əksər hallarda dərman vasitəsi kimi təqdim olunur, müxtəlif apteklərdə bir-birindən kəskin fərqlənən və baha qiymətlərlə satıldığından şikayət edilir.
  - ✓ **Dərman vasitəsi deyildir, həkim reseptinə yazılması qadağandır.**
  - ✓ Orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə istifadə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir.
- Qiymətlərinin bir sıra hallarda qəpiklə ifadədə dəqiq göstərilməsi (məsələn, 13,42 manat) həmin qiymətlərin dövlət tərəfindən tənzimləndiyi təəssüratını yaradır.
  - ✓ **Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qiymətləri dövlət tərəfindən tənzimlənmir.**

# TƏŞƏKKÜRLƏR

**Təqdimatın elektron nüsxəsi  
aşağıdakı keçiddə yerləşdirilmişdir:**

**<http://tariff.gov.az/documents/DVT.pdf>**